

Taylı Tayın Tapmasa, Pis Keçər Axır Günü

© Azərbaycan Nağılları. 5 cilddə, 5-ci cild.
Azərbaycan SSR EA Nəşriyyatı, Bakı - 1964

Günlərin bir günü bir siçanla bir qurbağa dost oldular. Onlar o qədər dost idilər ki, bir-birnin səsini həmişə eşitmək istəyirdilər. Siçan dostunu görmək üçün hər gün çayın qırığına gəlirdi. Amma çifayda, çayın səsi qoymurdu qurbağının səsini eşitsin. Bir gün siçan qurbağaya dedi:

—Mən çayın qırığına gələndə sənin səsini eşitmirəm, səni tapa bilmirəm. Nə eləyək ki, gələn kimi səni tapım.

Qurbağa dedi:

—Gəl uzun ip tapaq. Bir ucunu sənin ayağına bağlayaqq, bir ucunu da mənim ayağıma. İplə bir-birimizi asan taparıq.

Qurbağanın tədbirini siçan bəyəndi, dedi:

—Yaxşı tədbir tökdün. Mən gedim ip gətirim..

Siçan özünü bir evə saldı, bir kələf ip gətirdi, ipin bir ucunu özünün, bir ucunu da qurbağanın ayağına bağladı. Bir müddət belə dolandılar, görüşdülər, söhbət elədilər.

Bir dəfə siçan qurbağanın yanına gələndə bir qarğı onu gördü. Göydən şığdı, onu götürdü, yenə göyə qalxdı. Qurbağa da onunla sallaqlı göyə qalxdı. Adamlar onları görüb çox gülüsdülər. Bir adam dedi:

—Ay axmaq qurbağa, axı sən qarğanın yemi deyilsən, niyə göydə sallaqlı qalmışan?

Qurbağa bunu eşidib dedi:

—Bu mənim başıma, tayım olmayan siçanla dost olduğumdan gəlib. Yaxşı deyiblər:

“Taylı tayın tapmasa, pis keçər axır günü”.

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Nərgiz Abadi

Veb üçün hazırladı: Ülviiyə Məmmədova

AZERI.orga qoyuldu: oktyabr, 2003-cü il